

## NAZİLƏ HÜSEYNOVA\*

CƏNUB BÖLGƏSİNƏ MƏXSUS KERAMİK MƏMULATLARIN  
BƏDİİ TƏRTİBAT XÜSUSİYYƏTLƏRİ

*Məqalədə Azərbaycanın cənub bölgəsinə məxsus keramika məməlatlarının bədii tərtibatı haqqında məlumat verilmişdir. Cənub zonasına aid bölgələrdə tapılan keramik məməlatların tədqiqi isə hər dəfə yeni məlumatın, informasiyanın meydana çıxmazı kimi dəyərləndir. Həmin məməlatlar özünün bədii tərtibat xüsusiyyətləri, forma və funksionallığı baxımında böyük əhəmiyyət kəsb edir.*

*Azərbaycanın Cənub zonasından aşkarlanan əşyalar keramika sənətinin bu bölgələrdə qədim və zəngin analarlı olduğuñu sübut etməklə, bu sənətin bütün Azərbaycan genit yayılması dair fikirləri əsaslandırır.*

**Açar sözlər:** keramika, plastika, zoomorf, cənub, bədii, tərtibat, texnoloji xüsusiyyət.

Əsasən ilkin nümunələrinə qədim Misirdə dərhal rastlaşan bədii keramika nümunələri Azərbaycanın müxtəlif bölgələrində də qədim zamanlardan bəri sənətkarlar tərəfindən istehsal edildiyi, ümumiyyətə, xalqın mösiətində geniş yayıldığı aparılan arxeoloji qazıntılarının üzə çıxarıldığı faktlar osasında öz təsdiqini təpib. Bu haqqda olduqca çoxşaklı məlumatların olması, tədqiqatçıların geniş araşdırılmalarına də müxtəlif resurslarda geniş yer verilmişdir. Cənub zonasına aid bölgələrdə tapılan keramik məməlatların tədqiqi isə hər dəfə yeni məlumatın, informasiyanın meydana çıxmazı kimi dəyərləndir. Həmin məməlatlar özünün bədii tərtibat xüsusiyyətləri, forma və funksionallığı baxımında böyük əhəmiyyət kəsb edir.

Bu mənədə fransız şəyyəvə alimi Jak de Morganın 1886-1889-cu illərdə Cənub zonasının müxtəlif bölgələrdə aparıldıq qazıntıları nəticəsində Talyş zonasının Coni və Rəzgov kəndlərindən aşkarlığı qablar olduqca böyük maraq doğurur. Qabların hər şeyden öncə Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində mövcud kəndlərdən tapılan fiqurların maraq doğuran hissəsi onların heyvan formasında həll edilməsidir ki, bu da nəticə olaraq bu bölgələrdə mösiətə istifadə edilən məməlatların sadəcə funksionallığı, möqsədli toyinatı deyil, onların estetikliyinə də böyük fikir veriliyi faktını təsdiqləyir. Zoomorf formalı qablar arasında at fiqurlarını xatırladan dolça tipli sohəngörlər böyük sənətkarlıqla həyata keçirilmişdir. Bu qablar formasına, quruluşuna görə dinamikliyi ilə səciyyələnir. İki arxa ayaqlarını yera dirəyərək sanki ön ayaqları ilə qaçmağa hazırlaşan at fiqurlarının zolaqlı səthi naxışları da diqqət çəkir. [4, S.6]

Ümumiyyətlə, Azərbaycanın digər ərazilərində də aşkarlanan antropomorf və zoomorf təsvirlər olduqca azlıq təşkil etə də, tarixin dərinliklərindən informasiya vermək üçün böyük əhəmiyyətə malikdirlər. Belə əşyalar keramika tarixinin müəyyənləşdirilməsi ilə yanaşı, hazırlanma texnologiyası, üslub xüsusiyyətləri ilə də bu sənətin köklərinin hələ ibtidai icma quruluşu dövründə dayandırılmış sübut edir. Bütün bunlar dünyadan on qədim yaşayış məskənlərindən olan Azərbaycan ərazisində ibtidai insanların həyat tərzisi, yaşam formaları, dünaygörüşü barədə zəngin məməlatlara verir.

Zoomorf fiqurlu mösiət əşyalarının yaradılması eyni həm də qədim insanların dini-mənəvi etiqadi, estetik təsəvvürləri ilə də əlaqələndirilir. Atın arxa tərəfdən forması ibtidai formaya dayanaraq bir qədər enli quşquqla şərtlənir. Bu da qabın daxili hissəsinin genişlik anlayışının daha dərin işlənməsi ilə əlaqələndirilir bilər. Fiqurun bel hissəsində dolcanın boğaz hissəsi uzanaraq tam mərkəzdə yerləşdirilmişdir.

Zoomorf fiqurlu mösiət əşyalarına misal olaraq eradan əvvəl Mingçevirindən tapılan qaba diqqət yetirək. Eyni möqsəd üçün yaradılmış əşyalar arasında olduqca böyük fərqli var. Maral formasını xatırladan mösiət əşyasının forması öz quruluşuna görə bir qədər sadəcə baş hissədən ibarətdir. Arxada qabın uzan formasının önündə verilmiş fiqur buynuzların ona dayanması və maral başının təsviri ilə həll edilmişdir. Burada estetiklik anlayışı bir qədər inkişaf edərək onun Cənub zonasına aid məməlatdən daha sonrakı dövrlərə aid olduğunu deməyə əsas verir. Müxtəlif heyvan təsvirlərinin verilməsi isə hər bölgönin özənməxsus hayatı, mənəvi, dini təsəvvürlər malik olmaları ilə əlaqədardır. Bunu eyni zamanda əşyalar üzərindəki bəzək elementləri ilə də izah etmək olar. Məsələn, maraqlı formalı qabın üzərindəki bəzək elementi ziqaq formalı xatırla verilmişdir, at fiqurları sədət zolaqlar vasitəsilə həll edilmişdir.

Rayonun yenə da Coni və Rəzgov kəndlərindən aşkarlanan digər fiqurlar antropomorfik formaları ilə diqqəti cəlb edir. Daha çox quis fiqurun xatırladan dolça boynu iraliyə torş uzanmış formasında təsvir edilmişdir. Onun başı üzərində pipik formalı elementin yerləşməsi də estetikliklə yanaşı, oxşarlıq prinsipinin yerinə yetirilmə cəhdil ilə izah edilir. Arxa hissənin alt və yuxarı hissədən daralarla orta hissənin geniş şəkildə su qabı möqsədi daşması ilə maraq doğurur. Eyni formalı digər bir məməlatin formasında isə fiqurda ayaq elementinin artırılmasını görür. Ola bilsin ki, birinci əşyadə eyni quruluşa malik olaraq sonradan deformasiyaya uğramışdır. Ayaq hissənin düz quruluşa malik olaraq alt hissənin dayaq kimi bir qədər geniş dairəvi formasında həll edilməsi ilə həyata keçirilmişdir.

Rəzgov kəndindən tapılmış digər oxşar formalı qabın daha enli boğaza malik olduğunu görürük. Burdan belə nəticə çıxarımaq mümkündür ki, bu ərazilərdə artıq keramika sahəsi üzrə bir ənənəvilik, məməlatlarda səciyyəvi xüsusiyyətlər mövcud idi.

Eyni bölgədən aşkarlanan digər bir mösiət əşyasi isə özünün quruluşuna və təyinatına görə digər məməlatlardan xeyli fərqlənir. Bu fərqli hər şeydən öncə onun müasir vaza tipinə yaxın olması ilə şərtlənir. Zolaqları daha six olan qabın arxa hissəsi açıq meyvə qabı və ya xazır digər möqsədlər kimi nəzərdə tutulmuşdur. Onun enli boğaz hissədən uzadaraq suda üzən ördəyi xatırlatması isə ibtidai insanların yaşam tarzı və zövq anlayışı ilə izah edilir. Onun arxa forması kiçik enli quşquq kimi altına yığılaraq ördək quruluşunda olması ilə eyni zamanda zərif zövqü, incə sənətkarlıq bacarığını ifadə edir.

Digər zoomorf formalı keramik mösiət əşyalarına Lerikin Boykəndil və Kürdəsəl kəndlərində rast gəlinir. Doğrudur, onların səthi bəzək elementləri tamamilə silinib getən də formasiya etibarı ilə diqqətə və zövqlə həyata keçirilmələr bu sahədəki inkişafından xəbər verir. Həmin əşyalar polxron, əlvən ronglərlə həyata keçirilmişdir. Bu tipli boyalı keramik məməlatlara Azərbaycanın digər bölgələrində də, məsələn, Xanlar, Qazax, Naxçıvanda də rast gəlmək mümkündür. Onları oxşar texnika ilə həyata keçirilməsinə baxmayaraq formalarda mövcud forqlar hər bölgənin fərdi dekorativ-tətbiqi sənət xüsusiyyətlərindən xəbər verir.

Cənub zonasından tapılan zoomorf formalı mösiət əşyaları belə eyni bölgənin digər kəndlərindən aşkarlanan əşyalarla fərqli cəhətlər təşkil edirlər. Boyalı keramik məməlatlарın arasında iki lüləklə dolça xüsusiət diqqət çəkir. Onun antropomorf formasındaki təsvir tabiətdə mövcud olmayan canının ya xaxud stilizə edilmiş formanın təqdimimini verir. Bu qabların əksəriyyəti dolça xarakteri daşıyır. Boynu elastik şəkildə dönen at fiqurları də bölgənin keramik məməlatlara arasında səciyyəvi xüsusiyyətlər malikdirlər. Şərtli heyvan fiqurlarından ibarət əşyalar üzərindəki xırda bəzək elementləri isə ornamentasiyasının ilkin nümunələri ilə əlaqəli izahı verir. Heyvan fiqurlu digər nümunələrə Lerik rayonunun tarix-diyarşunaslı müzeyində rast gəlinir. Qoç fiqurlu ocaq qurğuların osas möqsədi mövcud məkanın daxili hissəsinin işitmək üçün nəzərdə tutulmuşdur. Hətta yaxın dövrlərə qədər osasən kənd zonlarında “ceyrən” kimi adlandırılan qızdırıcı qurğuların “ulu babaları” hesab edilən bu ocaqların qoç formasında olması bu ərazilərdə

heyvandarlığın geniş yayıldığını, onların dörüsündə hazırlanmış kürklərin qışlaqlarda insanları qorudular üçün, məkan daxilində də ocaqların formasında bu formadan istifadə edilməsi məntiqinə yaxındır.

Ocaq qırğuları Azərbaycanın qədim ərazilərdə müxtəlif formalarda özünü göstərir. Məsələn, Tunc dövründə aid Kültəpədən II qədim yaşayış məntəqəsindən aşkarlanan nalşəkilli ocaq qırğuları tapıntıları bu haqqda ilkin məlumatların əldə edilməsinə imkan yaratmışdır.

Azərbaycanın müxtəlif ərazilərindən tapılan saxsı nümunələri əsasında sübut edilmişdir ki, Azərbaycanın Mingəçevir, Göncə, Beyləqan, Bakı, Təbriz kimi bölgələrində ilkin orta əsrlərdə keramika istehsal edən mərkəzlər mövcud olmuşdur.

Arxeoloji qazıntı əticəsində əldə edilmiş saxsı məmənlatları göstərir ki, bu əsrlərdə Azərbaycanın şəhər və kəndlərində külli miqdarda müxtəlif formalı və bəzəkli saxsı məmənlatlarından istifadə edilmişdir. Bunlara misal olaraq küp, kuzə, sürəhi, nimçə, çıraq, kasa və digərlər göstərmək olar. Bu dövrdə Azərbaycan saxsı məmənlatları forma və məzə-mündən asılı olaraq boy'a, oyma, qabartma, cızma və s. üsullarla hazırlanırdı. Jak de Moqanın tədqiqatları əsasında Coni nekropolundan aşkarlanmış saxsı məmənlatlar öz bədii tortibat xüsusiyyətləri ilə zövq, formallaşan estetik yaşam istəyini ifadə edir. Homin əşyalar üzərindəki bəzək elementləri əsasən düz, sadə formalı həndəsi ornaməntləşməyə malikdirlər. Eləcə də gül laçəklərini xatırladan stiliz edilmiş nəbatı elementlərin mövcudluğu da diqqəti cəlb edir ki, artıq burada yerli sənətkarların fəaliyyət göstərmə faktını bir daha təsdiq edir. [3. S. 51]

Nekropoldan tapılmış 15 ədəd fiqurların hər biri digərini təkrarlamayaraq, onların hər fərqli quruluşlu malikdirlər. Aşkarlanan əşyaların birinin ikiqlıplu forması yuvarlaq, ayaqlı müasir vazaları xatırladır. Onun yuxarı hissəsində bir neçə ince xəti dairə bütün vaza boyu shatəslənir. Digər iki qulplu məmənlat isə daha yuxarıdan boğularaq yuvarlaq formadır. Onun üzərindəki bəzək elementləri isə tamamilə silinmişdir. Bəzi əşyaların üzərindəki xətti həndəsi naxışlar boyalı keramik qabların yüksək zövqə həyata keçirildiyini bir daha təsdiq edir. Bu cür xətti bəzək elementlərin oxşar variantlarına Kültəpə II məntəqəsindən tapılmış monoxrom gil qabları göstərmək olar. Orta tunc dövrü təbəqəsinə aid bu məmənlatlar qalıqları Cənub zonasında aid məmənlatlarla müəyyən manad oxşar texnologiyaya vadisi tətbiq edilmişdir.

Lerikin dağılışlığı oraszında yerləşən Buzeyr nekropolundan aşkarlanan saxsı məmənlatlar isə özünün konkret forması ilə dolça xarakteri daşıyır. Əsasən kiçik lüləklə, bir tutqacıları olan bu məmənlatlar boz və qara gildən hazırlanmışdır. Bu da bir növ xarakterik mahiyyət daşıyır. Məsələn, bu tipi məmənlatlara Daşkəsən rayonun ərazisindən aşkarlanmış e.ə. 10-9-cu əsrlərə aid gil qabları müqayisə olaraq göstərmək olar. Homin gil qablar da cəlamlıksız keramik qablar sırasında maraq doğurur. Bundan başqa Qazax rayonunun Baba-Dörvüş adlı qədim yaşayış maskənində bu tip keramika nümunələri aşkarlanmışdır. Bir çox tədqiqatının, daha dəqiq desək arxeoloq Qüdrət İsmayılov fikrinə görə keramik nümunələrin üzərinə dəki elementlər sadəcə bəzək elementi mahiyyəti daşıymaraq, təsvirli yazılar - piktogramları kimi iştirak etmişlər. Eyni fikirlər Buzeyr nekropolundan aşkarlanan nümunələrə də aid etmək mümkündür.

Ümumiyyətlə, cəlallanmış qara ronglı keramikalar enəlit dövründə ya-ranınmağa başlamış, tunc dövründə isə daha da inkişaf etmişdir. Bunu Lerik rayonunun müxtəlif kənd oraszından tapılan məmənlatlar da təsdiqləyir.

Nəticə olaraq qeyd etmək olar ki, Azərbaycanın Cənub zonasından aşkarlanan əşyalar keramika sənətinin bu bölgələrdə qədim və zəngin ənənələri olduğunu sübut etməklə, bu sənətin bütün Azərbaycan geniş yayılmasına dair fikirləri əsaslandırır.

## ƏDƏBİYYAT

1. Abbasov Ə.S., Qasımov A.H. Tələş zonasının epiqrafik abidələrindən. Bakı. 1994.

2. Ağamalıyev S.M. Dulusçuluq. "Azərbaycan etnoqrafiyası" kitabında. I c. Bakı: Elm, 1988, ss. 337-348. (454 s.)
3. Karimov S. Lerik rayonun arxeoloji abidələri. Bakı. 2006.
4. Məmmədov G. Fransız arxeoloqlarının Lerik soñorları. Lerik qəzeti. 3 oktyabr. 1989.
5. Əsfəndi R. Azərbaycan dekorativ-tətbiqi soñorları (orta əsrlər). Bakı, 1976.
6. Yusif Səfərov. Qədim Azərbaycan: nə biliirk. B., 1989.

\*Azərbaycan Dövlət Rəssamlıq  
Akademiyasının doktorantı  
e-mail: guseynova\_86@rambler.ru

Nazile Huseynova

## FEATURES OF ARTISTIC DECORATION OF CERAMIC PRODUCTS OF THE SOUTHERN REGION

The article provides information about the artistic design of ceramic products belonging to the southern region of Azerbaijan. The study of ceramic products found in the southern region is always pursued by the discovery of new scientific data. These products are of great importance in terms of their artistic design, form and functionality. Ceramic products found in the southern region of Azerbaijan prove that this art is widespread throughout Azerbaijan, and that ceramic art has ancient and rich traditions in these regions.

**Keywords:** ceramics, plastic, zoomorphic, southern, artistic, design, technological feature.

Назили Гусейнова

## ОСОБЕННОСТИ ХУДОЖЕСТВЕННОГО ОФОРМЛЕНИЯ КЕРАМИЧЕСКИХ ИЗДЕЛИЙ ЮЖНОГО РЕГИОНА

В статье дается информация о художественном оформлении керамических изделий, относящихся к южному региону Азербайджана. Исследование керамических изделий, обнаруженных в южном регионе, всегда преследуется открытием новых научных данных. Эти изделия имеют большое значение с точки зрения их художественного дизайна, формы и функциональности. Керамические изделия, обнаруженные в южном регионе Азербайджана, доказывают, что это искусство широко распространено по всему Азербайджану, и то, что керамическое искусство имеет древние и богатые традиции в этих регионах.

**Ключевые слова:** керамика, пластик, зооморфный, южный, художественный, дизайн, технологическая особенность.

(AMEA-nın müxbir üzü Ərtegin Salamzadə tərəfindən təqdim olunmuşdur)

Daxilolma: İlkin variant 29.03.2019  
Son variant 24.06.2019